

Əbədi mövzu: Əşrəf Hacıyevin bədii əsərlərində “qayıdış”

Arzu Hacıyeva

Filologiya elmləri doktoru, Fəlsəfə İnstitutu, Azərbaycan.

E-mail: arzuhaciyeva@mail.ru

<https://orcid.org/0000-0001-9078-0327>

Annotasiya. Qayıdış dünya mədəniyyətinin əbədi, ontoloji qisminə aid mövzularındandır. Məqalədə qayıdış ruhunun müxtəlif təzahürlərində təcəssümü nəsir, dramaturq, publisist Əşrəf Hacıyevin (1932-2001) 60-80-ci illərə aid bədii əsərlərində öz əksini tapıb. Varlıq fenomeni kimi qayıdışın fərqli aspektləri, motivlarının versiyaları Ə.Hacıyevin hermenevtik üslubunda, əsərlərinin ideyası və obrazlarının taleyində aşkarla çoxşaraq təhlil edilir. Müəllif yazıcının təxəyyüldündə yaratdığı mühit, bədii obrazlar vasitəsilə əslinde gerçək insan ömrünün təkrarolunmaz anlarını canlandırmamasını əbədi qayıdış hadisi kimi səciyyələndirir. **Açar sözlər:** əbədi mövzu, qayıdış, Əşrəf Hacıyev, ev-vətən, müharibə, xəyal, bumcərəng effekti, hermenevtik dairə

<http://dx.doi.org/10.29228/edu.200>

Məqaləyə istinad: Hacıyeva A. (2020). Əbədi mövzu: Əşrəf Hacıyevin bədii əsərlərində “qayıdış”. “Azərbaycan ədəbiyyatşunaslığı”, № 1, səh. 127-133

Məqalə tarixçəsi: göndərilib – 09.07.2020; qəbul edilib – 16.07.2020

Eternal theme: “return” in Ashraf Hajiyev’s works of fiction

Arzu Hajiyeva

Doctor of Philological Sciences. Institute of Philosophy. Azerbaijan.

E-mail: arzuhaciyeva@mail.ru

<https://orcid.org/0000-0001-9078-0327>

Abstract. Return is one of the eternal and ontological themes of world culture. In the article the personification of the spirit of return in its various manifestations traced in prose writer, playwright, publicist Ashrah Hajiyev's (1932-2001) works of fiction, dating from the 60-80s. Various aspects, versions of the motives for returning as an existential phenomenon are revealed in the framework of the analysis of the hermeneutic style of A.Hajiyev, the ideas of his works and the fate of their images. The author characterizes the realization of the unique moments of real human life through environment and artistic images created by the author in his imagination as an eternal return.

Keywords: eternal theme, return, Ashraf Hajiyev, homeland, war, imagination, boomerang effect, hermeneutic circle

<http://dx.doi.org/10.29228/edu.200>

To cite this article: Hajiyeva A. (2020) *Eternal theme: “return” in Ashraf Hajiyev’s works of fiction*. “Azerbaijan Literature Studies”, Issue I, pp. 127-133

Article history: received – 09.07.2020; accepted – 16.07.2020

Giriş / Introduction

"Əhvalatların sayı cəmi dörddür" – Xorxe Luis Bortex belə düşünürdü. "Dörd dövər" esesində [6, s.425-427] o, ədəbiyyat və incəsənətin bütün janrlarını nəzərdə tutaraq, iddia edirdi ki, nə ki əhvalat, hekaya var, hamisi dörd dövrə, yanı dörd mərvə, ya sujet ətrafında fırınlar və ədiblər həmin dörd əhvalatı sonusuz olaraq bu ya başqa şəkildə danışmağa möhkumdurular. Bunlardan birincisi qəhrəmanların hücum və müdafia etdikləri möhkəmlənməş şəhər-qala haqqında, ikincisi qayıdış, üçüncüsü axtarış, dördüncü Allahın intihani (Frigiyalı Attis, Odin, Xrist barədə mislərdəki kimi) haqqındadır. Ən maraqlısi odur ki, yiğcam təsnifatunda Bortex qayıdış sujet-mövzusunun o birləri özündə ehtiva etdiyini də qeyd edir. Belə ki, birinci "əhvalat"ın qayıdış mövzusuna ilə əlaqəsini vurgulayır, üçüncüün isə onun bir varianti kimi təqdim edir. Dördüncüya qalınca, olan allahlardan diriləndiyini nəzərə alsaq, onu da qayıdış dövrəsinə salmaq çətin olmaz. Bir sözə, qayıdış dünya mədəniyyətinin əbədi və dəyişməz mövzularından biridir. Bu, onun arxetipik təbiati, arxaik dünayogrusu, mifoloji təsəkkükə bağlılığı ilə şərtlənir. Digər tərəfdən, özündə məkan-zaman dairəsini ehtiva edən qayıdış ontoloji mənası ilə həyat haqqında fəlsəfi söhbətə çevrilir.

Qayıdış kalmasının doğurduğu bütün assosiasiyanın tərk edilən bir yerin, məkanın, mənbənin olması ideyasına istinad edir. Bu, Ev, yaxud Vətən mifologemidir. Mütəqə, mücərrəd Ev-Vətənin konkret təzahürleri vardır, o, doğma ev, doğma torpaq, kənd, şəhər, ölkə də ola bilər, ailə, insan, millat də, yaddaş, insanların mənəvi iç dünyası (daxili nurlanma, yaxud özünüsəyr zamanı), Allah (dini, mistik fəlsəfə təlimlərə), məbəd də. Həm də maraqlıdır ki, Eva qayıdalırdı həmişə geriya donursa, keçmişə qayıdırınsın, lakin galacaya düşürsən. Başqa sözə, həm qayıdan, həm onun qayıtdığı Ev daymış olur. Buna insan hazırlırı, bəlkə geriye boylanmadan irali getmək, hətta yerində qalmaq daha məqbuldur! Bəs onda qayıdış nadir? Yolun sonuna çatmaqdır, yoxsa yeni başlanğıc qədəm basmaq, nostaljidir, yoxsa merkantil, yaxud keçici, ani maraq, ümidiir, galəcəyə inamdır, ya üzüci məyusluq, qələbədir, yoxsa məglubiyət, taleyin üzərə gülüməsidir, yoxsa kinayası, sevinçdir, yoxsa kədər, həyatə davətdir, yoxsa ölümlə görüş, şədir, ya xeyir?...

Əsas hissə / Main Part

Varlıq fenomeni kimi qayıdış zəngin daxili məzmuna malikdir. Burada mən qayıdış ruhunun müxtəlif təzahüründəki təcəssümünü özündən sonra böyük ədabi-badii, publisistik, elmi irs qoymuş Əşraf Hacıyevin 60-80-ci illərə aid badii əsərlərinə izləməyə çalışacağam. Yazıçının yaradıcılığında qayıdışın fərqli aspekt və motivlərinin versiyalarını şərt olaraq iki qismə ayırmak olar. Birinci haldə, o, dövrünün problemlərinə cavab axtararkən ya hansısa fikrini əsaslandırmak üçün keçmişə fikranın sayahət edib, yaddaşındaki xatirələri, görüb-əşitidlərini dircəldir. Bu xüsusiyyətlərə əsaslı onun bütün əsərlərinə, cümlədən sosioloji əsərlərinə, publisistikasına da xasdır. İkinci haldə qayıdışın çeşidi formaları badii obrazları həyətindən baş verir.

Əşraf Hacıyev, özü dediyi kimi, hamını "olmazın məhrumiyyətlərə duşar etmiş alman faşizmində qarşı mühərbiş şəraitində və mühərbişdən sonrakı ac-yalavac illərə" böyümüşdü [4, s.52]. Böyük Vətən mühərbişə başlayanda doqquz yaşı vardi. Əsərlərində, hafızasına detallan ilə həkk olunmuş məhz o ağır məşəqqətlə illərin hadisələrinə, duyğu və assosiasiyanınlara döñə-döñə qayıdır. O zamanı sənki iki cür görür: biri, elə həmin mühərbişə illərində qalan usağın gördüyü kimi canlı, parlaq boyalarda, o biri – keçmişin tablosunu şəhətəcisi bacısı ilə bütövləşdirib indi-dən gördüyü kimi. "İtkin atanın oğlu" povestində (1961) bu uşaq atası mühərbişə itkin düşmüş məktəblə İrsaddır. Əşraf Hacıyev kiçik qəhrəmanın taleyi timsalında mühərbişə dövründə öz doğma yurdunu, kəndini real hadisələri, gözəl təbiəti – Kəçəldəgi, Komurad dağı, Yuxarı Sərgəndən məsələsi, Qaraçayı, Qaynarbağla, Ali bulağı ilə, gözəl və fədakar insanların itizib-acıları, rəşadəti ilə təsvir etmiş və burada hayatından avtobiografik epizodlar bəddi əksini tapmışdır.

Povestdə hadisələr cəbhədən uzaqda, kənddə, arxa cabhabda, carayan etə də, mühərbişə öz ağır, sərvidicə zərbəsinin ağlışını har bir ailəyə dəddirmiş, onlara ələm-kədər getirmiştir. Kişilər

cəbhəyə getmiş, kəndin dörd-sərinin bütün yükü qoca, qadın və uşaqların ciyinlərinə düşməsdür. İrsad məktəblə olmasına baxmayaraq, ailənin hər bir dardına qatlaşır, anasının ölümündən sonra, nənəsinin və kiçiqyashlı bacılarını dolandırmalı olur. Həm məktəbdə oxuyur, həm evdə, hayatı bacada işləyir, həm kolxoza çalışır. Vətan xainini ifşa edib, qəhrəmənləq göstərir, medalla təltif olunur. Ekstremal vəziyyəti məşəqqətləri, kədəri ilə onu sindirə bilməməsi, əksinə vaxtından tez yetişdirmiş, ağılli, qotiyatlı, fədakar və nəcib xarakter kimi formalasdırılmışdır. Təcəccüblü deyil ki, mühərbişə bizzət kədar, göz yaşları, qan selləri, günahsız qurbanlar, olmuşla yanışı, igidlik, rəşadət, xilaskarlıq, insanlıq kimi müsbət təsəvvürlər də oyadır. Qayıdış mühərbişənin oyadığı dəha bir əsas assosiasiyyadır. Zira milyonluların insanın holak olduğu mühərbişənə sağ qalib evinə dənəmisi həm əsgər, həm də yoluñ gözəylənlərinə an boyuk istəyi, xayalıdır.

İrsad da uşaq xayallarında döñə-döñə atası ilə görüşür, onu qaytarmaq çalıçırı. O, xəritədə Qərbi Dvina çayını taparaq, saatları baxıb atasının burada necə ita biləcəyini təsəvvürünə gətirmək istəyir, "...xəyalı axtarışlara çıxır, min cür bəhanələr, təsədüflər düşünüb taparaq, atasını qoruyur, məşənni xalvat yerində onuna görüşüb, səhəbtəlsərdi...", sonra haradansa üçub gələn gümüş rəngli təyyaraya minib evlərinə qayıdırılsın. Bəzənsən gələcək günlər İrsad "gözəl və işli" olduğunu söyləyir, atasının diriləcəyinə bəla əminlərində" [5, s.95]. Günlər ötbük keçidkə isə xayalında atası səfəl bir səyyah kimi canlanırdı. Bu cəfəkəs səyyahın palterləri cir-cindr içərisindədir, üzünü saqqal basmış, saçları dağılmış, gözləri çuxura düşməsdür. O taqtsızdır. Amma bir yerde qarar tutmur. Göz işlədikə uzanan boş və kimsəsiz yolla galır, həy galir. Yol isə qurtarmır" [5, s.86]. İrsad bilir ki, o, son nəfəsinədən dayanmaqdadır... Povestin sonunda İrsad nəhayət atasından məktub alır. Öyrənir ki, o, əsir düşübmüş, qazib partizanları qoşulub, indi yenə orduدادır. Mühərbişə hələ bitməsə də, qalaba yaxındır. Bu məktub İrsadada olduğu kimi, oxucuya da atanın qayidaçığına sanki bir ümidi verir.

Əşraf Hacıyevin nisgillili mühərbişə illərindən bəhs edən "Yol kənarında ağaç" hekayəsi də romantik uşaq qəhrəmanının – atası cəbhədə döyuşan Səhrəbin hayatından bir lovhadır. Səhrəb gecələməli olduğu stansiyada yaralandığında görə ordudan təxris edilib həmişəlik evinə buraxılan bir gənc əsərə rastlaşır. Əsər stansiyadakılardan maslahatını dinləyib, sahərin açılmasını gözləmir, anasını tez görüb, sevindirmək üçün gecə qar-qovşunda dəmərtyolunun yaxınlığında kondalarına yollanır. Səhər məlum olur ki, o, görünür, tələsdiyindən kəsə yolla gedib, çəpəri adlamış və nə vaxtsa qazılmış quyuya düşüb olmuşdur. Qayıdış sevinci, xosbəxtliyi məşənətənətənən bir anda yasa, faciəye çevrilir. Yaşa dolmuş Səhrəb illərənən sonra həmin yərə galib, nisgilli günlərin şahidi, qocalımsı qarağacına baş çəkir, onun dinc səma altında boy atan cavan pöhrlərini görüb təskinlik təpib ki, ağaç o günlərin dərдинi tek çəkmir.

"Yetim segah" hekayəsi sonu ölüm-itimlə olmasa da, yenə ayrınlıq bitən qayıdışın nisgili dənəsi dənmişir. Hekayənin qəhrəmanı Mirzəli mühərbişə zamanı almanınla asır düşüyünə görə cəzalanacağında qorxaraq vətəna döñə bilməyən soydaşlarımızın ümumiləşdirilmiş obrazıdır. Hayatın "döyəcləyib sixib suyunu çıxardı", sərgərdən ömrü vətən və doğmalarının həsrəti ilə keçmiş bu tənəha, kimsəsiz qəsə Federal Almaniyyada yaşayır. Yalnız qırx ildən sonra nəhayət bir yol tapıb, doğma kəndinə turist kimi qayıdır, üç günlüyə. İlər öz işini görmüşdür. Kənddə hər şey dəyişmişdir. Arvadı Salima bu müddətdə olmazın məşəqqətlərə, məhrumiyyətlərə qatlaşaraq, "beş övlad böyütmüş, boy-a-baş çatdırılmış, üç qız közürmiş, iki oğlan evləndirmişdi", ərinin xatirasını yaşatmaq üçün adını nəvəsinə vermişdi. Mirzəlinin galisi hamını sevindirirəsə də, eyni zamanda ruhan sərsidir. Saliminin qolbində giley, narazılıq baş qaldırıb, "Tənhalılı, həsrət qalibi deşəndə hardaydı axı o?!" Gəlinən dulluq damığını daşıyanda hardaydı?! Hardaydı atasızlıq uşaqlarını məngənəyə salıb sixanda!" deyə hey fikirləşir [3, s.177]. Amma axırdı o da anlayır ki, günahkar axtarmaq əbsədir, çünki müqəssir yoxdur. Hekayənin sonunda böyük ailə aynənəndə Mirzəli kisişinən başına yığışır, toydan (Mirzəlinin öz evinə onun adını daşıyan nəvəsinin toy günü qədəm basmasında da rəmzi bir mənə vardır) sonra qalan müsicişilərin ifasında "Yetim segah"ı dirləndirirlər, dirləndikcə də, xatirələr quçağında həyatın kaçıylığından, talesizlikdən sinalarını geynədən aqıñ-aci, kədər göz yaşlarına çevirilir, qəlbərinə təmizləyib durulur, yüngülləşdirir.

"Yetim seyah" xüsusi növ mügammdir. Hesab edilir ki, bu ad ona ətrafında digər şöbə və guşaların olmadığı üçün, yəni bir növ taklıyinə görə verilib. Estetik-psixoloji cəhətinə galincə, o, hayatdan narazılıq, taledən şikayət, nakam möhəbbət, vətən həsrəti, qariblik, tənhalıq əhvalını ifadə edib insanda bədbin, əlamlı, kədərləri duyğular oyadır. Eynanın "Yetim seyah" mügamı üständə köklənmiş bu hekayədəki kimi. Əfrasiyab Bədəlbəliyə görə, "Yetim seyah" in yanrıqlı səslənməsinin bir sabibi də "onun üçün seçilmiş qazallar matının son daraca bədbin manalı sözlərdən ibarət olması və xanəndənin də bu mügamı həzin oxuması"dır [2, s.65]. Belə isə, zənimimcə, hekayənin məzmununu qızaloza, yaçıncı xanəndəyə bənzətmək olar. Bununla belə, Mirzəlinin doğmaian ilə bu dəfəki ayrınlığında artıq zəif də olsa umid işartisi görünür, bədbinliyində çox pəstdən də olsa umid notları eşidilir.

Göründüyü kimi, doğma yerlərə, öz vətənini, ailəsinə qayıtmış, hətta bu qayıdışa azacıq umid belə xoşbəxtlik bəxş edir, əksi isə bədbəxtlik, acı gətirir. Lakin elə də olur ki, "Ürəkda səs" povesti, "Məktub", "Əntiqə" novellalarındaki kimi, insan naya görəsə doğma diyanı, evini tərk edib, bir də buraya dönməyəcəyinə qərar verir, necə deyərlər, özü özüna ağrı ayrılıq hökmünü oxuyur. Yazıcının çap edilməmiş əsərlərindən olan "Ürəkda səs" povestinin qəhrəmanı Pərviz otuz beş yaşlı istedadlı, tanınmış jurnalistdir, hörəmət sahibidir. Bununla belə, qalbinde keçmişin acı xatirələrindən dolayı ötüb keçməyən bir narahatlıq var. Uşaqlığı kənddə - Qarağacında keçən Pərviz müharibə və müharibədən sonrakı illərin iztirablarını unuda bilmir. Atası müharibədən qayıtmamış, anası nisgilə, intizara taba gətirmiyib dünyadan köçmüs, evlən boş və kimsəsiz qalmışdır. Harinfləş vətəgə müdürü Səfərin yeganə dostu Lətfatə bəslədiyi inca, kövrək duyguların təhqir etməsi, balıqçı babasını incitməsi qalbinə ağır yara vurmusdur. Lakin nədənə o, bütün bədbəxtliklərinin günahını doğma kənddə görür. Babası öləndən sonra onu tərk edir və bir də "bu nisgilli, rəhməsiz tortpaşa" ayaq basmayıcağına and içir. Sözünə əməl etsə də, kənddən çıxdığı günü tez-tez xatırlayıb və kədərlərini, çünki "bir dəhə Qarağacının üst tərəfindən əylib axan Kürün sahilində, balıqçı çağlığında oturmayıacaq, suların sırtlısını və həzinə nəğməsinə dildəməyəcək". Aradabın malxulya tutulur, onda yadlıq əmələ gəlir, inadla susur, hor şey ona mənasız görünür, incik, kədərləi olurdu. Bundan ən çox ailəsi, arvadı və qızı əzab çəkir. Səbəbsə onun öz kökləri ilə bağları qırması, qalbindəki dədə-baba yurduna qayıtmış, tanış, dostları ilə yenidən görüşmək istəyini boğması idi. Lakin təsədűfən rastına çıxdığı sadə, xeyirxahı insanlar özəri də bilmədən onun öz halını, nə istədiyini, nə axtardığını anlamamasına, qalbində susdurdugu səsi, vicedannın səsini eştirməsənə kümök edirlər. Bu getdikcə güclənən səs onun qarşısında qayıdış yoluń açır. Artıq Pərviz həyatının ona mənəvəi rəhatlıq, barış gətirəcək yeni mərhələsinə qədəm basır.

"Konfet" hekayəsindəki (1968) [3, s.76-84] qayıdış motivi bir qədər fərqlidir. O, sənət dili ilə desək, əvvəllər mühüm və konkret bir rol oynadığın doğma bir yərə başqa ampliuada qayıtmışın əzabından bəhs edir. Əslindən səhbat elə teatrda gedir. Hekayənin qəhrəmanı uzun illər teatrın priması olmuş Züleyxa xanım artıq təqəüdə çıxmışdır. Aktrisa kimi sahnədə ahl qadın, qarı rollarını oynamışdır da, həqiqi qocalığı yaşamağın bu dərəcədə ağır olacağını heç düşünməmişdi. Yaziçi onun psixoloji yaşıtlarını, daxili həyəcan və təlaşlarını, kükünlülünü təsvir edir. Sevimli isindən məhrum olmasın bir yana qalsın, peşəsinə xas attributlar da bilmərrə yox olub: səhərət azalıb (satıcı onu tanımır!), bir vaxtlar tamaşalarına çıçək dəstələri, hədiyyələrlənən pərəstişkarları onu unudub. Ən çox acı verənən teatr həsrətidir. Doğrudur, teatrda qapıçıdan tutmuş aktyorlara qədər hamı onu sevincə qarşılıyır, hörəmət edir, bütün premyerlərə davət edirlər. Lakin, heç kəsə deməsə də, teatra qonaq qismində getmək, həmişə səhnə arxasından seyr etdiyi tamaşaşa zaldan baxmaq ona ağrı golur. Xalq teatrından davət edilmiş istedadlı gənc aktrisa - yeni prima haqqında təriflər onun da qulağına çatmış, qısqanlıq qarışq maraq oyatmışdır. Bu dəfə premyeraya dəvətə etiraz etmir, qızı və kürkəni ilə teatra gedir. Əzərbəyildiyi tamaşanı əvvəlcə sanki iki gözlə seyr edir: mən bu yeri belə oynayırdım, o belə. Bir qədər sonra özü də hiss etmədən müqayisədən al çəkir, ona elə golur ki, tamaşada oynayan elə o özüdür. Fasilədə səhnə arxasına, gənc aktrisanı təbrik etməyə tələsir. Məlum olur ki, Züleyxa xanım kimi o da "Əyri pəncə aylı" konfetini sevir. Beləliklə, qayıdış spiralin yeni həlqəsində baş verir: teatrda köhənə nəsil

gedir, onların işini davam etdirən yeni nəsillər gəlir. Təzələnən aktyor nəsilləri teatr əbədi yaşıdır. Teatr olmazdır. Əsas da budur. Əsərin qəhrəmanı bunu, görünür, başa düşür.

Qayıdışın daha bir növü də vardır ki, insanın yaxşı, ya pis əməllərinin, xeyirxah ya şər, qəbih işlərinin əvvəl-axır ona qayıdacağına inama, başqa sözlə, bədəl, mükafat, ya cəza haqqında baxışa əsaslanır. Dilimizdə bu özünəməxsus mənəvi bumeranq effektini ifadə edən söz və məsəllər adyeyil. "Nə əkərsən, onu da biçərsən", "Nə təkərsən aşına o da çıxar qasığına", yaxud "Can deyar, can əsirdə", "Ozgəyə qazdgın quyuğu özün duşorsun" kimi atalar sözləri ssəssiz olmayıb, əsrlərin təcrübəsinə arxalanır. Bəzi frazeologizmlər "bumeranq effekt"inin fövqəltibbi mahiyətinə istinad edir. Məsələn, kimdənsə xeyirxahlıq, şəfqət görəndə ona "Allah qabağına çıxarsın", yaxud "Balalarınan görəsan" deyə xeyir-dua verir, kiminsə insafsızlığından, alqalıqlından qazablənənə "Allah cəzəni versin" deyəngər qarşıq edirlər.

Əşraf Hacıyev dünyada na isə ali bir ədalətin varlığına, yəni yaxşılığın da, pisliyin də yerdə qalmayacağına, əməllərinin nəticələrinin gec, ya tez yiyələrinə qayıdacağına inamırdı. Dıqqat edilsə, bu məqama onun bir çox əsərlərində rast gəlmək olar ("Haqqın əli uzundur", "Qəzavü-qədər", "Astronomiya dərsi", "Siyahi", "Dəş güzü" və s.). "Haqqın əli uzundur" dramının (1981) ideyası artıq adından bəlli olur. Mürəkkəb kompozisiyali əsərdə tədricən açılan bu ideya personajları arasında dəsənlərdir: "...adam əz bədəllərinin na qədər ort-basdır eləsə da, haqqın əli uzundur. Gec-tez onu axıtaba tapacaq, yaxasından yapışip cavab istəyəcək". Sonda haqqın uzun əsərin mənfi qəhrəmanı institut direktoru Mansur Müşələova da çatır, taxdiqi xeyirxahlıq, nəciblik maskası üzündən qoparır, həqiqi xəbis siması, bad əməlləri aşkara çıxıb ifşa olunur.

Biz na vaxtsa yazılmaş hər hansı bir kitabı oxuyanda (fərqi yoxdur, bəddi, elmi, siyasi, fantastik və s.), tarixi sənədlərlə tanış olanda, yaxud incəsonət əsərlərini, tutalı, gözəl bir tablonu, ya heykəli seyr edəndə, sanki keçmiş qayıdır, onlarda əks olunan dövrün ruhunu, müəlliflərinin niyyətini, galəcəyə ötürmək istədikləri gizli mənaları anlamağa çalışırıq. Bu baxımdan təfsirin "hermenevtik dairə"si əbədi qayıdışın tacəssümədir, - deyə bilarık. Lakin təfsir konsepsiyalardan asılı olaraq, "hermenevtik dairə" yə yanaşmalar da müxtalıfdır. Onlardan bəlkə də an maşhuru əsərin ilkin mənə-niyyətini, məqsədini üzə çıxmaq üçün şərhçinin müllişli aralımda mövcud olan - bəzən hətta əsərlərə olıculaçək qədər boyuk - zaman məsəfəsinə fikrən aradan qaldırıb onun cildinə girməsini, yəni O olmasına tələb edir. Özgənin daxili aləminə, yaşadığı dövrün ruhuna nüfuz etmə xüsusi üsullar, an asası, hissə şərəflik vasitəsilə həyatə keçirilir.

"Ürəkda səs" povestində bir epizod oxucunu bu cur hermenevtik dairəyə salır: jurnalist Pərviz Əlizadə Böyük Vətən mühabibisi zamanı 21 yaşında qəhrəmancasına hələk olmuş səda döyüşü zabit haqqında məqalə yazmalıdır. Əlindəki material gəncin hərbi məktəb müdavimini geyimində bir şəkli və onun cəbhədən anasına göndərdiyi bir dəstə saralıb solmuş üçkünc məktublardır. Məktublarda oxuduqları və ətrafında baş verən, mənəvi sakitliyini pozub rahatsız edən hadisələr emosional-psixoloji cəhətdən onu "Dairə"yə girməyə hazırlayırlar. Məqam, nəhayət, yetişir və qəhrəmanın gecyərsi qəfildən yuxudan oyanmasını ilə başlayır:

"O durdu, adıyla ciyinə salıb, ayaqyalın mətbəxə getdi. İşığı yandırdı, dala dönüb, kağız-qələmi götürdü, aylışib sinəsini dördkünc, kələ-kötür mətbəx stolunda dirədi. O, dəqiqədəcə xayalı Don sahillərinə uçu. Hər iki tərəfdən lülələri çaya yönəlmış ağızı alovlu topları gördü, dik burun minomyotlarının torpağa tapındığını gördü, cüca üstüne sıçyan qırğı kimi qalxıb-enən təyyaraları gördü, yeri eşib haray qoparan tankları gördü. Çayın üstünü qati tustu dumani almışdı. İnsan seli alışa-alışa yürüür..."

O sobanın ağızından gözqəməsdincə bir parılı yayaraq axan qaynar kütlənin olamətlərinin arayıb-axtarmağa başladı. Tərli sıfılər gözləri öündən keçdi. Ona elə gəldi ki, əllərində avtomat tutmuş, şinel geymiş bu adamlar bir-birindən heç nə ilə seçilmirlər. Sıfatlar gərgindir. Yuyururlər. Hamısı bir-birinə oxşayır. Lakin necə oxşaya bilərlər? Hər birinin yolu var. Kimininki uzadın, kimininki yaxından başlayır. O, anı olaraq divara söykədiyi hərbi məktəb müdavimini şəklinə nəzər salırdı: üzünən ifadəsə necə də yumşadıq. Birən bu ifadə hayqrən topların sədasi altında sərtləşib bərkir. Pərviz ciyinində gənc zabitin töməsini hiss edir...

Nahayət, o, avtomat qələmi yazılı vərəqlərin üstünə atıb, başını qaldırıb, lakin hələ də özünə gəlmir. Bir az bundan qabaq şəhidi olduğu döyüş lövhəsi gözləri öndən çəkilmir. Yalnız çıxımdan sürüsüb duşan adyl onu matbaxa, kələ-götür stolun arxasına qaytarır. ... Xayalı yəna Don sahillərində dolaşır, qanı ilə yuyulmuş qara torpağa gömülən bir oğulun taleyi onun bütün varlığını tiridir..."

Maraqlıdır, bir neçə il öncə Əşrəf Hacıyevin bibliografiyasını hazırlayarkən, öyrəndim ki, həqiqətən 1958-ci ildə "Azərbaycan gəncləri" qəzeti [1, s.3] onun bəla bir yazısı dərc edilmişdir. "Minlərdən biri" adlanan məqala 1943-cü ildə Donun sağ sahilində döyüşdə qəhrəman-casına halak olmuş gənc, Əli Bayramlı sakini Ağaxan Gözəlov və onun anasına yazdığı məktublar barədədir. Deməli, povestdə müallif əslində öz yaradıcılığı prosesinin bir məqamını təsvir etmişdir. Yazı prosesində oxuduğu məktubların mənasına o dərəcə dərinləndə nüfuz edə bilməsi ki, tələtümülli hissələri, sərhədsiz toxayyülü onu zaman və məkan bərəyinə aşaraq mühərabibin odu-alovu içincə salmış, qanlı döyüşü, ölümə gedən əsgərləri yaxından öz gözləri ilə seyr etmiş, duyuşlarını duymuşdur...

Hermenevtik yanaşma Əşrəf Hacıyevin keçmişə qayıdış kimi tarix haqqında düşüncələrinə xasdır. "Gözəllər zinəti" radio-pyesində [7] bu cür yanaşma özünü personajların tarixə həssas münasibətində, qədimdən baş vermiş müdhibi hadisələrin acısını duyarıq daxilin yaşamalarında, kongenial anlamalarında, empatik duyularında, öz mənəvi fərziyələri ilə müqayisəsində göstərir. Maraqlıdır ki, onlar tarixi fakt və sənədlərə, o cümlədən arxeoloji materiallara istinadla keçmişin adekvat manzarasını canlandırmadı məmkündür, yoxsa keçmiş haqqında deyilənlər sadəcə narrativ, tarixidən asılı olaraq coxşayı subyektiv yozumlardan birləşdir kimi suallara cavab axtarın, bir-biri ilə mübahisə edir, fikirlərini bölüşürərlər.

Nəticə / Conclusion

Əşrəf Hacıyevin bir neçə əsərinin nümunəsində çoxsimali qayıdışın bəzi tərəflərinə nəzər saldıq. Əslində, hər bir əsərin, hər bir obrazın öz qayıdış özəlliyi vardır. Ən əsası isə odur ki, yazıçı gerçək insan tələlərində yaşanan təkrarolunmaz anları, məqamları toxayyulundə yaratdığı mühit, bədii obrazlar vasitəsilə canlandırırkən, əslində həmin anları yenidən dünyaya qaytarmış olur, əbədiyyətə qovuşdurur.

Ədəbiyyat / References

1. "Azərbaycan gənclər" qəzeti, 22 oktyabr 1958-ci il, №126.
2. Bədəlbəyli Əfrasiyab. Müsiqi lügəti. Bakı, "Elm", 1969.
3. Hacıyev Əşrəf. Daş güzgü (Novellalar). Bakı, "Yazıcı", 1988.
4. Hacıyev Əşrəf. İnsanlıq dəri. Mir Cəlal. Müasirlərinin xatırlalarında və yaradıcılığından örnəklər. Bakı: "Azərbaycan Ensiklopediyası" NPB, 1998.
5. Hacıyev Əşrəf. İtkin atanın oğlu. (Povest). Bakı, Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı nəşriyyatı, 1961.
6. Borxes X.L. Chetire tsikla. Borxes X.L. Kolleksiya: Rasskazi; Esse; Stixotvorenija: Per. s isp. SPB: Severo-Zapad, 1992.
7. Hacıyev Əşrəf. Gözəllər zinəti radio-pyesi.
<https://www.youtube.com/channel/UC7MiD-JHD93pF8YAnqIXNw>

Вечная тема: "Возвращение" в художественных произведениях

Ашрафа Гаджиева

Арзу Гаджиева

Доктор филологических наук, Институт Философии НАНА. Азербайджан.

E-mail: arzu.haciyeva@mail.ru

Резюме. Возвращение является одной из вечных, т.н. онтологических тем мировой культуры. В статье олицетворение духа возвращения в разных его проявлениях прослеживается в художественных произведениях прозы, драматурга, публициста Ашрафа Гаджиева (1932-2001), относящихся к 60-80-м годам XX в. Различные аспекты, версии мотивов возвращения как бытийного феномена раскрываются в рамке анализа герменевтического почерка А.Гаджиева, идеи его сочинений и судеб их образов. Изображение писателем фактически уникальных моментов реальной человеческой жизни через создание в своем воображении атмосферы, художественных образов автор характеризует как вечное возвращение.

Ключевые слова: вечная тема, возвращение, Ашраф Гаджиев, дом-родина, война, воображение, эффект бумеранга, герменевтический круг